



Aktuallaşdırılmışdır: Fevral 2018-ci il

## Turizm, daşınmaz əmlak sahibləri – məlumat vərəqəsi

Xahiş olunur Şengen vizası üçün müraciətə dair **ümumi göstərişləri** nəzərə alın. Turist səfəri edirsinizsə və ya Almaniya daşınmaz əmlaka sahibsinizsə viza üçün aşağıdakı sənədləri toplamaq lazımdır. Səfər edən hər bir şəxs üçün (həmçinin yetkinlik yaşına çatmamış uşaqlar üçün) ayrı ərizə-anket doldurulub təqdim edilməlidir. Sənədləri toplayarkən bu məlumat vərəqəsindən yoxlama siyahısı kimi istifadə edin .

**İngilis və ya alman dilində olmayan bütün sənədlər ingilis və ya alman dillərinə tərcümə olunmalıdır.**

### Xarici pasport

- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı olmalıdır
- ən az 2 boş səhifəsi olmalıdır
- fotosəkil olan səhifə və əvvəlki Şengen vizaları, möhürlər və qeydlər olan səhifələrin surətləri
- Şəxsiyyət vəsiqəsi** (*əsl + ön və arxa səhifələrin surəti*)
- tam şəkildə** doldurulmuş və **üç** yerdən imzalanmış **ərizə-anket**
- aktual biometrik **pasport şəkli** (3,5 x 4,5 sm)
- viza rüsumu** (bax: rəsmi internet səhifəsində „Rüsumlar“a dair məlumatlar )

### Səyahət sığorta sənədi (*əsl + surəti*)

- sığorta ödənişinin minimal məbləği 30.000 € və ya 50.000 \$
- bütün Şengen dövlətləri üçün etibarlı olmalı

### Azərbaycan Respublikasında yaşayan Azərbaycan vətəndaşlığı olmayan şəxslər

- Azərbaycanda qanuni yaşayışı təsdiq edən sənəd/ yaşamaq haqqında icazə (*əsl + surəti*)
- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı icazə

### Qalmaq yerinə dair sübut

- Aşağıdakı məlumatların olduğu **hər bir qalma yeri üçün** otel rezervasiyası(ları) və ya vauçer:
  - müraciət edənin adı və soyadı
  - qalma müddəti
  - otelin əlaqə məlumatları (ünvan, telefon nömrələri)

### və ya

- Almaniya daşınmaz əmlak sahibi olmağınıza dair sübut, məs.: daşınmaz əmlak reyestrindən çıxarış (6 aydan köhnə olmamalı)
- uçuş / səfər biletlərinin** gediş-gəliş üçün iki tərəfli rezervasiyası haqqında sübut

*Səfirlik vizanın əldə edilməsindən əvvəl təyyarə biletlərinin alınmasını qətiyyənlə məsləhət görmür!*

### Səfər xərclərinin maliyyələşdirilməsi üçün maddi vəsaitə dair sübut

- bank hesabından və ya kredit kartlarından son 3 ay üzrə çıxarışlar
- mütəmadi gəlirin olmasına dair sübut (maaş hesabından çıxarış, vergi ödənişlərinə dair sənəd)
- səyahət çekləri

### Azərbaycanda iqtisadi və ailə bağlarınızın olduğunu sübut edən sənədlər (əgər müvafiq sənəd varsa)

- ən yaxın ailə üzvü haqqında sübut (evlilik şəhadətnaməsi, doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsinin

surəti)

- Daşınmaz əmlaka sahib olmağınıza dair sübut və ya uzunmüddətli kirayə yaxud lizinq razılaşması
- Mütəmadi gəlirin olmasına dair sübut

- Pensionerlər: pensiya arayışı
- İşləyən şəxslər: iş yerindən elektron arayış

**və ya**

iş yerindən rəsmi blank üzərində möhür, imza, tarix və aşağıdakı məlumatlar göstərilən rəsmi arayış: *(əslində ingilis dilində və ya Azərbaycan dilində olmaqla ingilis yaxud alman dillərində tərcüməsi ilə)*

- müəssisənin tam şəkildə ünvanı, telefonu faks nömrələri
  - imzalayan şəxsin adı və vəzifəsi
  - işçinin adı, vəzifəsi, məvacibi və işlədiyi müddət
- Sərbəst peşə fəaliyyəti ilə məşğul olanlar: Dövlət qeydiyyatı barədə şəhadətnamə və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN)
  - Şagirdlər/Tələbələr: məktəbə və ya ali məktəbə qəbul olmaqları haqqında sübut